

Pythium irregularare-nin Yüksək Doymamış Yağ Turşuları Məhsullarına Qida Mühitinin və Karbon-Azot Nisbətinin Təsiri

Y.Y. Atakişiyeva*, M.B. Qasemi

AMEA Mikrobiologiya İnstitutu, Patamdar şossesi 40, Bakı AZ 1073, Azərbaycan

Qlükoza və maya ekstraktının müxtəlif qatılıqlarının 16 kombinasiyasından ibarət qida mühitlərindən mühitdə karbon və azotun miqdarı nisbətinin *Pythium irregularare*-nın böyümə və lipid sintezinə təsirinin öyrənilməsi üçün istifadə edilmişdir. Göstərilmiş mühitlərdə qlükozanın qatılığı 1,0%-4,0%, maya ekstraktının 0,25%-1,0% olmuş, karbon-azot nisbəti (C/N) isə 4 və 64 arasında dəyişmişdir. Böyümə üçün müvafiq C/N göstəriciləri 12-24, maksimum miqdarda lipid, eykozapentaen və araxidon turşularının biosintəzi üçün 32 olmuşdur. Eykozapentaen və araxidon turşularının biosintəzi üçün 2,0% qlükoza, 0,25% maya ekstraktı və 0,1% KH_2PO_4 -dən ibarət mühit daha sərfəli hesab edilmişdir.

Açar sözlər: lipid, yağ turşuları, yüksək doymamış yağ turşuları, eykozapentaen turşusu, araxidon turşusu

GİRİŞ

Son illər mitselili, xüsusilə ibtidai göbələklərdən lipid istehsalına maraq artmışdır. Bu qrupa aid edilən mikroorganizmlərin lipid sintezi düzgün istiqamətləndirilərsə, arzu olunan birləşmələrin, o cümlədən heyvan və insan orqanizmi üçün əvəzolunmaz yüksək doymamış yağ turşularının alınması (YDYT) mümkündür.

Mikroorganizmlər, bitkilər və heyvanlar doymamış yağ turşularının sintezini ekoloji durumun, o cümlədən mühitdə qida maddələrinin dəyişməsinə uyğun olaraq tənzimləyir. Hüceyrə membranlarında yağ turşu zəncirlərinin doymamışlıq dərəcəsinin mühüm struktur rolu var: yağ turşuları zəncirində doymuş və doymamışlıq nisbəti membranın axiciliğinə təsir edir. Mikroorganizmlərdə lipid biosintəzi prosesi və lipid toplanmasının mexanizminin idarə edilməsinin fizioloji yollarının araşdırılmasına həsr edilmiş tədqiqatlar çoxdur. Bu işlərin eksəriyyətində əldə edilmiş məlumatlar mikrob lipidlərinin çıxımının artırılması üçün istifadə edilir.

Tədqiqatlar göstərmişdir ki, mikroorganizmlərin becərilmə şərait, mühitin tərkibi, oksigenin miqdarı, pH və temperatur amili hüceyrədə lipid, o cümlədən YDYT toplanmasına təsir edir (Stinson et al., 1991; Jang et al., 2005; Sakuradani et al., 2009). Lakin optimal şərait nəinki mikroorganizmlərin ayrı-ayrı növü, hətta ştammları üçün da fərqli ola bilər.

Qlükoza və maya ekstraktı *Pythium irregularare* üçün əlverişli karbon və azot mənbələri hesab edilir və fermentasiya prosesində lipid sintezində bu birləşmələrin mühüm rolü var (Ykema et al., 1988). Buna baxmayaraq, aparılan tədqiqatlarda *Pythium*-un YDYT sintezi üçün optimal C/N nisbəti, demək olar ki, öyrənilməmişdir.

Bizim apardığımız tədqiqatlarda əsas məqsədimiz mühitdə olan qlükoza və maya ekstraktının miqdarını (karbon-azot nisbəti) dəyişməklə *Pythium irregularare*-nın eykoza-pentaen və araxidon turşularının biosintezini maksimum dərəcəyə çatdırmaqdır.

MATERIAL VƏ METODLAR

Tədqiqatlarda AMEA-nın Mikrobiologiya İnstitutunun Mikroorganizm Kulturalarının Kolleksiyasından lipogen mikroorganizm kimi seçilmiş mikromiset ştammından – *P.irregularare LX*-dən istifadə edilmişdir. Mikroorganizm kulturaları aerasiya şəraitində – dairəvi yelləncəklərdə (200 dövr/dəq.) tərkibində 2,0% qlükoza, 0,5% maya ekstraktı (Fisher Scientific) və 0,1% KH_2PO_4 olan mühitdə yetişdirilmişdir. Mühitin pH-6,2 olmuşdur. Beçərilmə 5 gün 28°C-də aparılmışdır. Reduksiyaedici şəkərlərin miqdarı Somoci-Nelson metodu (Somogyi, 1952), həll olan oksigenin (HO) miqdarı INGOLD poliaroqrafik O_2 sensorla (diametri 12 mm, qeydə-alma limiti 100 nM, dəqiqliyi 30 nM) ölçülümdür. Biokütłədə eykozapentaen və araxidon turşularının məhsuldarlığına C/N təsirini öyrənmək üçün tədqiqatlarda 16 fərqli mühit kombinasiyasından istifadə edilmişdir (Cədvəl 1).

Qlükozanın tərkibində çəkiyə görə 40% karbon, maya göbələkləri ekstraktının tərkibində isə 10% azot olduğunu nəzərə alaraq eksperimentlərdə C/N nisbəti: (qlükozanın çəkisi X 40%) : (maya ekstraktının çəkisi X 10%) formul ilə hesablanmışdır. Lipidlərin ekstraksiyası üçün Folç və Bligh-Dayer üsulundan istifadə edilmişdir (Folch, 1957; Bligh and Dyer, 1959). Lipidlərin yağ turşuları tərkibi yüksək effektli maye xromatoqrafiya ilə təyin edilmişdir. Bu məqsədlə turş metanolizlə metilləşdirilmiş yağ turşuları qarışığı

ultrabənövşəyi detektorlu ($\lambda=250$ nm) KOBİ markallı (Çexiya) maye xromatoqrafda bölünmüşdür. Yağ turşularının quruluşu mass-spektr analizləri ilə dəqiqləşdirilmişdir.

Rəqəmsal göstəricilərin statistik işlənilməsi və interpretasiyasında Lakinin biometrya metodları və Microsoft Excel programının məlumatların analizi paketindən istifadə edilmişdir. $P<0,05$ olduqda alınmış ədədlər etibarlı sayılmışdır (Lakin, 1990).

Cədvəl 1. Mühitdə qlükoza-maya ekstraktı miqdarının dəyişməsinə görə C/N nisbəti


| № | Qlükoza, % (ç/h) | Maya göbələyi ekstraktı, % (ç/h) | | № | Qlükoza, % (ç/h) | Maya göbələyi ekstraktı, % (ç/h) | |
|---|---------------------|---|------|----|---------------------|---|------|
| | | C/N | C/N | | | C/N | C/N |
| 1 | 1 | 0,25 | 16 | 9 | 3 | 0,25 | 48 |
| 2 | 1 | 0,50 | 8 | 10 | 3 | 0,50 | 24 |
| 3 | 1 | 0,75 | 5,3 | 11 | 3 | 0,75 | 16 |
| 4 | 1 | 1,0 | 4 | 12 | 3 | 1,0 | 12 |
| 5 | 2 | 0,25 | 32 | 13 | 4 | 0,25 | 64 |
| 6 | 2 | 0,50 | 16 | 14 | 4 | 0,50 | 32 |
| 7 | 2 | 0,75 | 10,6 | 15 | 4 | 0,75 | 21,4 |
| 8 | 2 | 1,0 | 8 | 16 | 4 | 1,0 | 16 |

NƏTİCƏLƏR VƏ ONLARIN MÜZAKİRƏSİ

5 günlük kulturadan toplanmış biokütlənin miqdarı, qlükoza və HO sərfi şəkil 1-də verilmişdir. Alınmış göstəricilərə görə mühitdə olan karbon və azotun ilkin qatılığı biokütlənin miqdarına təsir edir. Lakin biokütlənin sintezində karbon-azot nisbətinin göstəricilərinin rolü daha çox nəzərə çarpır və onunla müqayisədə qlükoza və maya ekstraktının miqdarının dəyişməsi o qədər də kəskin deyil. Bununla əlaqədar bizim tədqiqatlarda qatılığın hər bir səviyyəsində biokütlə və lipid göstəricilərinin ayrıca analizə ehtiyacı yarandı. İlk növbədə əlavə edilən qlükozanın qatılığından asılı olaraq qida mühitləri üç dərəcəyə bölündü: aşağı - 1,0% və 2,0%, orta - 3,0% və yüksək - 4,0%. Beləliklə, alınan göstəricilər mühitdə maya ekstraktının miqdarı yüksəldikcə qlükozanın qatılıqlarının hər birində ayrılıqda biokütlənin də artığını göstərir. Oxşar nəticələr maya ekstraktının da sabit qatılığında alınmışdır. Qlükozanın aşağı qatılığında onun sərfi 98,0%-dən də yüksək olmuşdur. Həll olan oksigenin sərfi isə 74,0-84,0%-ə çatmışdır. Qlükozanın qatılığının 3,0% və 4,0%-ə qaldırılması onun və oksigenin sərfini nəzərə carpacaq dərəcədə aşağı salmışdır. Buna səbəb

qlükozanın verilmiş qatılığının yaratdığı yüksək osmotik təzyiq ola bilər. Çünkü yaranmış şəraitdə yüksək osmotik təzyiqə həssas göbələyin böyüməsi ləngiyir və nəticədə substrat və oksigenə təlabat azalır.


Eksperiment apardığımız hər bir mühitin tərkibində müxtəlif miqdarda substrat olduğunu nəzərə alaraq biz qlükozanın istifadə olunan miqdarını və oksigenin azalmasını qlükoza yaxud maya göbələyi ekstraktının səviyyəsindən asılı olaraq qruplaşdırılmış şəkildə öyrənmişik. 1,0% qlükoza olan qrupda C/N 4-16, 2,0% qlükoza olan mühitdə isə C/N 8-32 arasındadır. Bu şəraitdə C/N artıqca istifadə olunan qlükozanın və oksigenin miqdari artmışdır. Hər iki qrupda maksimum substrat və oksigen C/N 16 olduqda qeydə alınmışdır. Mühitdə 3% qlükoza (C/N=12-48) və 4,0% qlükoza (C/N=20-64) olan qruplarda qeyd edilən göstəricilərin ən yüksək qiyməti C/N azaldıqda qeydə alınmışdır (mühit 12 və 16). Bu tendensiya *P.irregular LX*-in böyüməsi üçün qida mühitlərini yenidən qruplaşdırmağa imkan verir: mühitdə C/N-in 4-12 qiymətlərində karbon çatışmamazlığı yaxud azotun artıq miqdarı, C/N-in 24-64 qiymətlərində azot çatışmazlığı yaxud karbonun artıq miqdarı olan qida mühitləri.



Şəkil 1. Müxtəlif mühitlərdən ayrılmış biokütlənin miqdarı, qlükoza və HO sərfi.

Biokütlənin miqdarının istifadə edilən qlükoza və oksigendən asılılığı substratin biokütləyə biokonversiyası dərəcəsini və əlverişliliyini əks


etdirir. Şəkil 2-də mühitdə C/N nisbətinin 12-24 göstəricilərində substrat sərfinin daha əlverişli olduğu aşkar olur.



Şəkil 2. Biokütlənin istifadə edilən qlükoza və oksigenə nisbəti.

Buna görə də *P.irregularare LX*-in böyüməsi üçün optimal C/N nisbəti bu diapazonda yerləşə bilər. Bir çox lifli göbələklər üçün optimal C/N –in 20 olduğu göstərilir (Zhu and He, 1999). Yasuhisa buna yaxın nəticələri *Mortierella alpina* üzərində apardığı tədqiqatlarda almışdır (Yasuhisa et al., 2001). Beləliklə, bizim tədqiqatlarda *P.irregularare LX*-in böyüməsi üçün biokütlənin miqdarına və substratin qiymət sərfəliliyinə görə 2,0% qlükoza və 0,5% maya ekstraktından ibarət (C/N nisbəti 16) mühit optimal mühit kimi seçilmişdir. Lipidlər

mikrob hüceyrələrində membranın vacib komponentidir və yağ formasında enerjinin saxlanmasına xidmət edir. Qlükozanın və maya ekstraktının qarşılıqlı təsiri biokütlədə lipidin də miqdarına təsir göstərir. Biokütlənin miqdarı və substratin utilizasiya sürəti ilk növbədə mühitdə qlükozanın qatılığından asılıdır. Qlükozanın aşağı qatılıqlarında C/N-in 4-dən 32-yə qədər olan nisbətdən biokütlədə lipidin miqdarı artmış, C/N 32 olduqda 29,0%-ə çatmışdır (Şəkil 3).



Şəkil 3. Mühitdə C/N və qlükozanın 1,0-4,0% qatılığında lipid, araxidon və eykozapentaeen turşularının miqdarı.

Yüksək qatılıqlarda C/N 12-64 sırasında C/N-nin 21,3-64 qiymətlərində lipidin miqdarı əsasən yüksəlmiş, 64-də 26,0%-ə çatmışdır. Ədəbiyyat məlumatlarında biokütlədə lipid toplanması mühitdə azot çatışmazlığı ilə əlaqələndirilir (Kendrick and Ratledge, 1992). Bizim tədqiqatlarda *P.irregularare LX* üçün mühitdə azot qıtlığı C/N=32 olduqda yaranır. Biokütlədə lipidin ən yüksək miqdarı mühitdə 2,0% qlükoza və 0,25% maya ekstraktı (C/N=32) olduqda alınır. Lipidin toplanması üçün optimal C/N biokütlədən fərqlənir. Qida mühitinin həcmindən görə ən yüksək lipid məhsulu (2,48 q/l) 4,0% qlükoza və 1,0% maya ekstraktı olan (C/N=64) mühitdə, bir qədər aşağı göstərici - 2,03 q/l 2% qlükoza və 1,0% maya ekstraktı (C/N=10,6) olan mühitdə toplanır. Əgər substrata görə lipid çıxımının sərfəliliyini və maya göbələyi ekstraktının digər komponentlərə görə daha baha olduğunu nəzərə alsaq, 3,0% qlükoza və 0,25% maya ekstraktı olan mühitin daha əlverişli olduğunu görərik. Bu mühitdə hər qram maya ekstraktından 0,336 qram lipid alınmışdır.

Xromatoqrafiya analizlərinə görə *P.irregularare LX* lipidlərinin əsas yağ turşuları

miristin, palmitin, palmitolein, olein, linol, α -linol, araxidon (AT) və eykozapentaeen turşularıdır (EPT). Az miqdarda stearin turşu, cis-11 eykozan turşusu və cis-8,11,14 eykozan turşusu qeydə alınmışdır. Cədvəl 2-də tədqiq etdiyimiz göbələk şəmmimənin müxtəlif mühitlərdə fərdi yağı turşularının miqdarı təqdim edilmişdir. Təqdim edilmiş göstəricilər əsas yağ turşularının tərkibcə dəyişmədiyini, miqdarın isə böyümə mühitinin tərkibində asılı olduğunu aşkar edir. Bizim tədqiqatlarda əsas məqsədimiz EPT və AT-nun miqdalarını maksimuma çatdırmaqdır. Yağı turşularının qida mühitinin həcmindən görə miqdarı biokütlənin, həmçinin qlükoza-maya ekstraktının qarşılıqlı təsirindən əhəmiyyətli dərəcədə asılıdır. Qlükozanın aşağı qatılıqlarında C/N-nin 4 və 32 arasında olduqda EPT və AT-nın miqdarı C/N artıraq yüksəlmişdir (Şəkil 3). Buna baxmayaraq, qlükozanın yüksək qatılıqlarında, C/N-nin 12-64 qiymətlərində artıbasalma meyli nəzərə carpmamışdır. EPT-nun və AT-nın ən yüksək məhsulları C/N=32 (2% qlükoza və 0,25% maya ekstraktı) olduqda alınmışdır – 20 mq/q və 15,3 mq/q.

Cədvəl 2. Mühitdə C/N nisbətinin dəyişməsinin Pythium irregularare-nin fərdi yağ turşularının miqdarına təsiri (ümumi yağ turşularına görə %-la miqdari)

| Mühitin №-si | Yağ turşuları, % | | | | | | | |
|--------------|------------------|-----------|----------|-----------|-----------|----------|-----------|-----------|
| | C14:0 | C16:0 | C16:1 | C18:1 | C18:2 | GLT | AT | EPT |
| 1 | 9,0±0,41 | 22,4±1,1 | 8,7±0,41 | 16,6±0,72 | 10,0±0,57 | 8,4±0,41 | 10,9±0,45 | 14,1±0,72 |
| 2 | 9,0±0,42 | 18,3±0,9 | 7,1±0,34 | 17,4±0,53 | 12,2±0,58 | 6,3±0,31 | 12,0±0,56 | 16,6±0,78 |
| 3 | 9,0±0,42 | 19,0±0,82 | 7,4±0,33 | 18,6±0,61 | 13,0±0,52 | 5,8±0,22 | 11,4±0,55 | 15,7±0,77 |
| 4 | 7,9±0,34 | 8,9±0,43 | 6,3±0,3 | 21,4±1,10 | 18,6±0,92 | 4,9±0,22 | 12,9±0,46 | 18,6±0,88 |
| 5 | 9,8±0,45 | 25,4±1,20 | 9,6±0,45 | 15,0±0,75 | 16,8±0,89 | 4,0±0,17 | 8,2±0,34 | 11,2±0,55 |
| 6 | 8,3±0,41 | 21,8±1,22 | 9,1±0,44 | 16,4±0,78 | 19,0±0,81 | 3,7±0,08 | 10,1±0,44 | 11,5±0,45 |
| 7 | 9,6±0,42 | 26,6±1,10 | 8,6±0,41 | 16,0±0,65 | 20,7±0,78 | 2,8±0,12 | 10,1±0,45 | 13,4±0,56 |
| 8 | 9,5±0,40 | 20,3±1,10 | 6,4±0,31 | 15,1±0,57 | 20,2±0,73 | 1,5±0,11 | 11,0±0,55 | 16,1±0,78 |
| 9 | 9,0±0,43 | 23,6±1,11 | 9,3±0,44 | 15,5±0,75 | 18,1±0,80 | 3,9±0,08 | 9,1±0,34 | 11,5±0,45 |
| 10 | 9,6±0,47 | 25,5±1,12 | 9,3±0,45 | 13,9±0,65 | 20,1±1,00 | 2,3±0,11 | 7,7±0,24 | 11,6±0,45 |
| 11 | 9,5±0,42 | 25,5±1,20 | 9,3±0,46 | 14,1±0,70 | 22,2±0,88 | 2,2±0,10 | 8,7±0,33 | 11,4±0,46 |
| 12 | 9,0±0,43 | 23,9±1,15 | 8,3±0,41 | 11,8±0,52 | 19,3±0,81 | 2,0±0,10 | 8,4±0,38 | 12,8±0,55 |
| 13 | 13,5±0,61 | 23,5±1,11 | 9,0±0,44 | 14,1±0,65 | 21,3±1,01 | 3,0±0,10 | 8,8±0,34 | 11,0±0,45 |
| 14 | 9,5±0,43 | 26,7±1,12 | 10,4±0,5 | 13,0±0,69 | 21,3±0,91 | 2,2±0,11 | 7,7±0,32 | 10,2±0,44 |
| 15 | 8,7±0,40 | 26,5±1,12 | 9,9±0,44 | 13,5±0,52 | 21,0±0,89 | 2,2±0,11 | 9,1±0,43 | 9,0±0,43 |
| 16 | 9,6±0,47 | 18,1±0,90 | 9,6±0,47 | 12,8±0,50 | 21,0±0,88 | 2,0±0,10 | 7,9±0,33 | 10,4±0,38 |

EPT və AT-nun mühitin həcmində görə miqdarı uyğun olaraq, 100 mq/l və 76,5 mq/l olmuşdur. Nəticələr Cəngin nəticələri ilə oxşardır (Cheng et al., 1999). Cheng tədqiqatlarında *P.irregularare*-nın becərilməsi üçün oxşar qlükoza-maya göbələyi ekstraktı mühitindən istifadə etmişdir. Mühitin öyrəndiyimiz bütün kombinasiyalarında istifadə edilən maya ekstraktının hər vahidinə görə EPT və AA məhsulları yüksək olmamışdır. Qeyd etmək lazımdır ki, bizim istifadə etdiyimiz mühitdəki substratların qiyməti yüksəkdir və bu səbəbdən EPT və AT istehsalı üçün aldığımız göstəricilər əlverişli deyil. İstifadə etdiyimiz kombinasiyalarda EPT-nin AT-ya nisbəti 16 mühitin 14-də 1,5 və 1,3 arasında olmuşdur. C/N yaxud digər qida maddələrinin miqdarı bu nisbətə çox təsir göstərməmişdir. Digər yağ turşularının biokütleyə görə çıxımı biokütlədə lipidin miqdarı ilə uyğun olmuşdur. Tədqiq edilən mühitlərin hamısında palmitin turşusunun miqdarı digər fərdi turşulardan yüksək olmuşdur.

Olein və linol turşuları da kifayət qədər yüksək miqdarda qeydə alınmışdır. Maraqlıdır ki, 1,0% qlükoza olan mühitdə olein turşusu linol turşusundan daha yüksək miqdarda olmuşdur. Lakin qlükozanın digər üç qatılığında linol turşusunun sintezi daha yüksəkdir. Hər bir qatılıqda olein turşusunun miqdarının linol turşusunun miqdarına nisbəti maya göbələyi ekstraktının qatılığı artıraqca azalmışdır. Bu isə azotun yağ turşularının desaturasiyasını ləngitmə potensialına malik olduğunu göstərir. Olein və linol turşularının çıxımının müqayisəsi daha bir mühüm C18 yağ turşusu - γ-linolen turşusunun miqdarının azaldığını aşkar edir. İstifadə edilən mühitlərin əksəriyyətində γ-linolen turşusunun linol turşusuna nisbəti 7,4-

24% arasında olmuşdur. Buna baxmayaraq, tərkibində 1,0% qlükoza olan mühitdə bu nisbət nəzərə çarpacaq dərəcədə yüksək olmuşdur. Qeyd edilən göstərici tərkibində 0,25%, 0,5%, 0,75% və 1,0% maya ekstraktı olan mühitlərdə uyğun olaraq 84,0%, 52,0%, 45,0% və 26%-ə bərabərdir. Beləliklə, *P. irregularare LX*-in eykozapentaen və araxidon turşularının biosintezi üçün 2,0% qlükoza, 0,25% maya ekstraktı və 0,1% KH₂PO₄-dən ibarət mühit daha sərfli hesab edilmişdir.

ƏDƏBİYYAT

Lakin Г.Ф. (1990) Биометрия. Москва, Высшая школа: 352 с.

Bligh E.G., Dyer W.J. (1959) A rapid method of total lipid extraction and purification. Can. J. Biochem. Physi. 37: 911-917.

Cheng M., Walker T., Hulbert G., Rajraman D. (1999) Fungal production of eicosapentaenoic and arachidonic acid from industrial waste streams and crude soybean oil. Bioresource Technol. 67: 101-110.

Folch J., Lees M., Sloane-Stanley G.H. (1957) A simple method for the isolation and purification of total lipids from animal tissues. J. Biol. Chem. 226: 497-590.

Jang H.D., Lin Y.Y., Yang S.S. (2005) Effect of culture media and conditions on polyunsaturated fatty acids production by *Mortierella alpine*. Bioresour. Technol. 96:1633-1644.

Kendrick A., Ratledge C. (1992) Lipid formation in the oleaginous mold *Entomophthora exitalis* grown in continuous culture - effects of growth-rate, temperature and dissolved oxygen tension on

- polyunsaturated fatty acids. *Appl. Microb. Biotech.* **37:** 8-22.
- Sakuradani E., Ando A., Ogawa J., Shimizu S.** (2009) Improved production of various polyunsaturated fatty acids through filamentous fungus *Mortierella alpina* breeding. *Appl. Microb. Biotechnol.* **84:**1-10.
- Stinson E.E., Kwoczał R., Kurantz M.** (1991) Effect of cultural conditions on production of eicosapentaenoic acid by *Pythium irregularare*. *J. Industrial Microb.* **8:** 171-178.
- Yasuhiisa K., Hongjie C., Higashiyama K. et al.** (2001) Effect of consumed carbon to nitrogen ratio on mycelial morphology and arachidonic acids production in cultures of *Mortierella alpina*. *J. Bioscience and Bioengineering* **91:** 382-389.
- Ykema A., Verbree E.C., Kater M.M. et al.** (1988) Optimization of lipid production in the oleaginous yeast *Apotrichum curvatum* in whey permeate. *Appl. Microb. Biotechnol.* **29:** 211-218.
- Somogyi M.** (1952) Notes on sugar determination. *The Journal of Biological Chemistry.* Baltimore. **195:** 19-23.
- Zhu H., He G.Q.** (1999) The nutrition requirement for submerged culture of *Flammulina velutipes* utilizing starch-processing wastewater. *Chinese J. Biotechnology* **15:** 512-516.

Я.Ю. Атакишиева, М.Б. Касеми

Влияние Состава Среды и Соотношения Углерода к Азоту на Продукцию Полиненасыщенных Кислот Грибом *Pythium irregularare*

Исследованы 16 комбинаций среды, приготовленных с четырьмя концентрациями глюкозы от 1,0% до 4,0% и дрожжевого экстракта от 0,25% до 1,0%. В указанных концентрациях соответствующее соотношение углерода/азота (С/Н) колебалось от 4 до 64. Подходящий С/Н для роста *Pythium irregularare LX* находился в пределах от 12 до 24. Максимальные показатели синтеза липидов, эйкозаполиеновой и арахидоновой кислот были получены при С/Н 32. Оптимальной для получения эйкозаполиеновой и арахидоновой кислот была принята среда, состоящая из 2,0% глюкозы и 0,25% дрожжевого экстракта с добавлением 0,1% KH_2PO_4 .

Y.Y. Atakishiyeva, M.B. Qasemi

Effects of Media Composition and C/N Ratio on Polyunsaturated Fatty Acid Production by *Pythium irregularare*

Sixteen media combinations based on four levels of glucose and yeast extract ranged from 1,0% to 4,0% and 0,25% to 1,0%, respectively, and corresponding carbon/nitrogen ratio (C/N) ranged from 4 to 64, were examined. The suitable C/N for *Pythium irregularare LX* growth ranged from 12 to 24, while that for fungal lipid accumulation as well as EPA and AA synthesis was 32. The optimal medium for EPA and AA production was composed of 2,0% glucose and 0,25% yeast extract, with addition of 0,1% KH_2PO_4 .